



Siz şair, publisist və tərcüməçi kimi tanınmışınız. Gürcü, rus və azərbaycan dillərini gözəl bilirsiniz. Ona görə bir dildən o biri dilə gözəl tərcümələr edirsınız. 60-a yaxın tərcümənin və şəxsi yaradıcılığınız olan rusca 3, azərbaycan dilində isə 5 şeirlər kitablarının müəllifisiniz. Siz Azərbaycan,

Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvüsünüz. Azərbaycan Ədəbi İctimaiyyətində fəal kimi həmişə seçilmişiniz. AJB-nin "H.B.ZƏRDABİ" və Mətbuat Şurasının "ÜMİD İŞİĞİ" mükafatlarına layiq görülmüşünüz. 2006-ci ildə isə dahi şairimiz Səməd Vurğun adına QIZIL MEDALa layiq görülmüşünüz

Əziz və istəkli dost! Biz səninlə həmyerliyik - hər ikimiz Qax rayonundaşıq. Mən azərbaycanlı ailəsində anadan olmuşam, sən isə gürcü ailəsində. Biz Bakıda görüşmüşük. Məni sizinlə tanış edən "ELİMİZ.



GÜNMÜZ" qəzetinin baş redaktoru - şair-alim Qiymət xanım Məhərrəmli olub. Onun sayesində siz mənim ilk "XATIRLA MƏNİ" adlı kitabımın redaktoru və ön söz müəllifi olmuşunuz. Sizin tərcüməyi-haliniz ilə tanış olanda mən "POLAD NECƏ BƏRKİDİ" romanının müəllifi N.A.Ostrovskini və qəhrəman təyyarəci A.P.Maresevi xatırlamışdım. Ostrovski N.A. 1904-cu ildə anadan olub. O, cavan yaşlarında qarın yatalağı xəstəliyinə tutulub, revmatizmle xəstəlenib. Vətəndaş mühərribəsi zamanı qarın və baş nahiyyəsində gülə yarası alıb. Sonalar onda poliartrit, spondilartroz və Bexterev xəstəliyi əmələ gəlib. Nəticədə o, tamamı hərəkətsiz vəziyyətə düşüb, yataq xəstəsi olub. Nikolay Ostrovski 1927-ci ildə, yəni 23 yaşında povest və məqalələr yazımağa başlayıb. 1930-ildə

onda görmə qabiliyyəti kəskin zəifləyib. Buna baxma yaraq o, "POLAD NECƏ BƏRKİDİ" romanını yazmağa başlayıb. Əvvəl yaziçinin diktə etdiklərini həyat yoldaşı vərəqlərə köçürüb, sonra o, özünün düzəldiyi

vestini məhz bu qəhrəmana həsr etmişdir. N.A.Ostrovski və A.P.Maresev çoxlu sayda sovet genclərinə nümunə olublar.

Siz də həyatda çox çətin, enişli və yoxușlu yollar keçmisiniz. Amma ağlinızın və iradənin köməyi ilə bütün maneələri dəf edərək yaradıcılıq zirvəsinə yüksəlmisiniz. Sizin tərcüməyi-halinizi hamı bilmir. Əgər bilsəydilər sizdən nümunə götürənlərin sayı daha çox olardı. Anadan gözdən əlil, saçı aq doğulmuşunuz. Ona görə Bakıdakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində, lapanın köməyi ilə oxuyub, oranı müvəffəqiyyətlə bitirmisiniz. O zamanlar Respublikamızda Mərkəzi Komitənin birinci katibi olan Heydər Əliyev Moskva şəhərində təhsil almaq üçün tələbələr seçəndə həmin qrupa sizi də daxil edib.

Lomonosov adına Moskva Dövlət Universitetində Ali təhsil almışınız. Oranı bitirib qayıdanda yelli mətbuat orqanlarında çalışmış, fəal bədii yaradıcılığıla məşşəl olmusunuz. Sizin haqqınızda Azərbaycan Dövlət Televiziyası (2002-ci il) "AĞ ADAM" sənədli filmi, şair-alim Qiymət Məhərrəmli "DƏRVİŞ" kitabını (2016), Ləman Ələşrəfqızı "FOSFOR ADAM" sənədli filmini hazırlanmışdır. Siz şair, publisist və tərcüməçi

şeirlər kitablarının müəllifisiniz. Siz Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvüsünüz. Azərbaycan Ədəbi İctimaiyyətində fəal kimi həmişə seçilmişiniz. AJB-nin "H.B.ZƏRDABİ" və Mətbuat Şurasının "ÜMİD İŞİĞİ" mükafatlarına layiq görülmüşünüz. 2006-ci ildə isə dahi şairimiz Səməd Vurğun adına QIZIL MEDALa layiq görülmüşünüz. Çox təessüflər olsun, yaşayış şəraitiniz yaxşı kecməyib. Bakıda evin olmadığı üçün uzun müddət həyat yoldaşın Lamara xanımıla birləkde gah orda, gah burda kirayələrdə, çətin şəraitdə yaşamışınız. Ağır xəstəliyə düşən olan ömür gün yoldaşınızı - istəklən Lamara xanımı itti-rəndən sonra Gözdən Əlillər üçün inşa edilən binadan bir otaqlı mənzil almışınız. Tənha qalmamaq üçün sədaqətli dəst Qiymət xanım Məhərrəmli və publisist Pünhan Şükürün məsləhəti və vasitəciliyi ilə növbəti dəfə evlənmisiniz. Bəxtin onda gətirib sən sevən və sənin sevdiyin Xatıra xanım adlı yənə qismət olub.


Siz də həyatda çox çətin, enişli və yoxușlu yollar keçmisiniz. Amma ağlinızın və iradənin köməyi ilə bütün maneələri dəf edərək yaradıcılıq zirvəsinə yüksəlmisiniz. Sizin tərcüməyi-halinizi hamı bilmir. Əgər bilsəydilər sizdən nümunə götürənlərin sayı daha çox olardı. Anadan gözdən əlil, saçı aq doğulmuşunuz. Ona görə Bakıdakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində, lapanın köməyi ilə oxuyub, oranı müvəffəqiyyətlə bitirmisiniz. O zamanlar Respublikamızda Mərkəzi Komitənin birinci katibi olan Heydər Əliyev Moskva şəhərində təhsil almaq üçün tələbələr seçəndə həmin qrupa sizi də daxil edib

kimi tanınmışınız. Gürcü, rus və azərbaycan dillərini gözəl bilirsınız. Ona görə bir dildən o biri dile gözəl tərcümələr edirsınız. 60-a yaxın tərcümənin və şəxsi yaradıcılığınız olan rusca 3, azərbaycan dilində isə 5

Eşitdiyimə, gördüyümə və bildiyimə görə o sənin üçün həm loğman olub, həm dərman - həm də "Mətbuat Xidməti"nin rəhbəridir. Çəkdiyin müsibətlər izsiz ötüşməyib. Siz yumruq boyda ürəyi o qədər qəm və kədərlə yük-

Giya Paçxataşvili - 60

Yubilyar dostuma demədiklərim



və iradənin köməyi ilə bütün maneələri dəf edərək yaradıcılıq zirvəsinə yüksəlmisiniz. Sizin tərcüməyi-halinizi hamı bilmir. Əgər bilsəydilər sizdən nümunə götürənlərin sayı daha çox olardı. Anadan gözdən əlil, saçı aq doğulmuşunuz. Ona görə Bakıdakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində, lapanın köməyi ilə oxuyub, oranı müvəffəqiyyətlə bitirmisiniz. O zamanlar Respublikamızda Mərkəzi Komitənin birinci katibi olan Heydər Əliyev Moskva şəhərində təhsil almaq üçün tələbələr seçəndə həmin qrupa sizi də daxil edib.

ləmisiniz ki, o, dözməyib, 2019-cu ildə xəstələnib. Millət Vəkili Qənire xanımın bilavasitə köməyi ilə açıq ürək emliyyati uğurla icra olundu. *Şükür olsun Allaha, indi özünüzü yaxşı hiss ediri-niz. Mən siz 60 illik yubileyiniz ərəfəsində şəfa tapmağınız münasibətə ürəkdən təbrük edirəm. Arzu edirəm, xəstəliyin olsun gedər gəlməz, yaşamaq eşqin və yarızıb yaratmaq həvəsin olsun tükənməz. Siza məsləhət görürəm: verin Xatıra xanımla əl ələ, baş başa, gəzin, dəlanın qoşa, bir birinizi qoruyun, ikiniz də çatın yüz yaşa. İndidən sonra nə qəm bilin, nə kədər, yazın, yaradın və yaşayın ürəyiniz istəyən qədər.*

Sizi sevən həkim-publisist Süleyman Camalov

P.S. Bu iliniz də yaradıcılığın baxımından çox məhsuldar olduğuna görə məmənuman - belə ki, sizin sözlerinizə və İqbal Ağayevin bəstəsinə Gözdən Əlillər üçün "ZÜLMƏTDƏN GƏLƏN İŞİQ" Himni oranjeman olunaraq, audio halına salınaraq dinləyici auditoriyasına təqdim olunub. Bundan əlavə Gülnarə Abbasovanın müəllif lahiyəsi olduğu "Givi" sənədli filmi və həkim-şair Elnur Eldaroğlunun "SEVGİ SİNDROMU" adlı tərcümə kitabı (rus dilində) işıq üzü gördü. Bütün bunlar sevindi-rigidir və yubiley oncesi yaradıcılığınızın nəticəsi kimi bizlərə haqq verir deyək ki, siz yeni yaradıcılıq dövrünə addım atırsınız - sükanı belə saxlayın!!